


GÖYARCİN

5-6 2014-cü il




 Nağılı vaxtı

ƏN GÜCLÜ HEYVAN

(Macar nağılı)

Bir dəfə yaşadıqları meşədə ayı ilə canavar üz-üzə gəldilər. Canavara diqqətlə baxıb dedi:

-Sənin dərin deşilib, de görün hansı heyvanla dalaşmışsan? Canavar zariya-zariya dedi:

-Eh, heyvan olsayıdı nə dərdim var idi ki? Məni bu halə canla, - Bax, insan budur, - deyib

insandır.

Ayı qəhqəhə cəkib güldü:

-Necə, necə, insan? O, yəni bu qədər güclüdür?

Canavar yanlıqlı-yanlıqlı uladı:

-Hə, hə, yer üzündə ondan güclü heyvan yoxdur.

Ayı təəccübəndi:

-Ola bilməz, axı insan çox zəifdir.

-Yox, yox. Gecə acıdan ölürdüm. Ehtiyatla kəndə getdim ki Mən sənə kök bir dovşan borcluyam. bir qoyun tapıb yeyim. İtlər mənim hənirimi duyub hürdülər. İnnin üstünə cummaq istəyəndə evdən çıxıb mənim üstümə cumdu. Quyruğu ilə (onlar bunadan mənə tüpürməyə başladı. Onun deyirlər) məni elə vurdú ki, ağrından az qala ölmüşdüm. Bir zürçəyi köz kimi dərimi yandırdı. Ancaq qacılıb canımı qurtardım.

Canavarın bu sözlərini dinləyən ayı dedi:

-Doğrudur, mən indiyəcən insanla üz-üzə gəlməmişəm. An da, insan canlıların ən güclüsü sənə söz verirəm ki, onunla rastlaşanda parça-parça edəcəm.

Onlar mərc gəldilər. Ayı dedi ki, insanın canını ala bilsən, sən bir dovşan ovlayıb verəcəm.

Onlar birlikdə gizlənib insanın yolunu gözlədilər. Elə bu vaxtı **vücmə edib işləyəni R.Y. Əliyev** girdə bir uşaq göründü. Ayı soruşdu:

-İnsan dediyin budur?

Canavar dedi:

-Yox, bu, hələ uşaqdı, böyüyəndə inolacaq.

Onlar bir az da gözlədilər. Birdən lərinə bir qoca kişi sataşdı. Ayı onun cummaq istəyəndə canavar dedi. Eləsmə, bu, vaxtilə insan olub, indi isə alıb əldən düşüb.

Elə bu vaxt cavan bir oğlan fit çala-çalışmeye sarı gəlməyə başladı. Canavar

-Bax, insan budur, - deyib

Ayı yola çıxıb insanların üstünə cumdu. Oğlan tapançasını çıxarıb ayıya bir gülə atdı. Sonra qılıncını çıxarıb onun üstünə cumdu. Zərbələrə tab getirməyən qacılıb canını qurtardı. Meşənin dərinində canavarı görüb dedi:

Mən sənə kök bir dovşan borcluyam.

İnnin üstünə cummaq istəyəndə evdən çıxıb mənim üstümə cumdu. Quyruğu ilə (onlar bunadan mənə tüpürməyə başladı. Onun deyirlər) məni elə vurdú ki, ağrından az qala ölmüşdüm. Bir zürçəyi köz kimi dərimi yandırdı. Ancaq qacılıb canımı qurtardım.

Hələ harasıdır? Qacılıb canımı güclə

ardım. Mən xəcalətdən ölürem. Do-

şənə söz verirəm ki, onunla rastlaşanda parça-parça edəcəm.

Onlar mərc gəldilər. Ayı dedi ki, insanın canını ala bilsən, sən bir dovşan ovlayıb verəcəm.

Onlar birlikdə gizlənib insanın yolunu gözlədilər. Elə bu vaxtı **vücmə edib işləyəni R.Y. Əliyev**

Rəssam

İlqar





RAFIQ YUSIFOĞLU

AZƏRBAYCANIM

Doğma vətənim,
Necə əzizsən!
Biz ləpələrik,
Sənsə dənizsən.

Dağların uca,
Göllərin dərin.
Aranın isti,
Yaylağın sərin.

Güllərin bəyaz,
Qırmızı, sarı...
Çayların axır
Xəzərə sarı...

Çəmənlərin var,
Meşələrin var,
Nə qədər gözəl
Guşələrin var.

Hər an sən mənim
Ürəyimdəsən.
Bircə yol mənə
Ürəyim desən,

Göyə ucalar
Şərəfim, şanım.
Sən mənim qanım,
Sən mənim canım,
Azərbaycanım!
Azərbaycanım!



Rəssam
Afər

SƏRÇƏCİK

Çox elədi
Sərçə: -Cik!
Adı qaldı
Sərçəcik...

Yağış yağır:
—Tap, tap...
Nə deyir o? —
Tap, tap!
İndicə sel gələcə
Min atını çap, ç

OD QIYMƏTİ SU QIYMƏTİ

—Göyü satırıq
Su qiymətinə,
Suyu alırıq
Od qiymətinə...
—Başa düşmədim
Ay Qiymət nənə,
Su qiyməti nə,
Od qiyməti nə?
—Bilmirsən məgən
Bahadır bala? —
Su qiyməti çox
ucuz deməkdir,
Od qiyməti çox
bahadır, bala!

OYUNCAQ

Babam alıb oyuncu
Deyir: —Oyna doyun
Yepiekə bir şirdi bu
Möcüzədi, sirdi bu.
Başımı aldatmayın,
Daha deyiləm çəgən
Oyuncağın əlində
Dönmərəm oyuncu

Xeyli vaxtdır düşübdür
Dostlarından aralı.
Onun yarpaq gözləri
Həsrətdənmi saralıb?!

Qəmgın-qəmgın yellənir,
Bağçada darixır tək. —
Mən onun dövrəsində
Meşə yaradam gərək...

TƏNHA ADA

Dənizin ortasında
Darixır tənha ada.
Ona görə sevinir
Görəndə bircə adam.

O, gələn qonaqların
Öpür qədəmlərindən.
Tək qalanda darixır,
Köks ötürür dərindən.

Əli sahilə çatmır,
Sular kəsib aranı.
Onun göz yaşlarından
Bu dənizlər yaranıb...

Yamanca kövrək olub
Yaşının bu çağında.
Bir gəmiyə bənzəyir
Dalğalar qucağında.

Nə yanına gələn var,
Diqqətlə bax sən ona! —
Nə üzüb gedə bilir
Adamların yanına...

Suların dövrəsində
Qəlbi tutulur oda.
Bizdən ötrü darixır
Dənizdə tənha ada...

DARIXAN FINDIQ KOLU

Sevib əzizləyirəm
Təzə findiq kolunu.
O isə hey gözləyir
Meşələrin yolunu.

Qəmər vaxtdır düşübdür
Dostlarından aralı.
Onun yarpaq gözləri
Həsrətdənmi saralıb?!

Gir bulud arxasına,
Nə xəbərdi, ay Günüm?!
Yerdə kölgəlik yoxdu,
Qaralmasın Aygünüm...



HƏR ŞƏRİN BİR XEYİRI VAR

(Əfqan nağılı)

Arəblərin arasında çox müdrik və ədalətli bir insan yaşayırırdı. Onun məsləhətinə qulaq asanlar həmişə xeyir tapırdılar.

Bir dəfə həmin kişinin yaşadığı kənddə qəribə bir hadisə baş verdi. Bir gəcənin içində kəndin bütün itləri öldü. Adamlar həmin müdrik insanın yanına gəlib itlərin ölüyünü xəbər verdilər.

-Səbr edin, hər şey yaxşı olacaq, - deyə müdrik insan onları sakitləşdirir.

Növbəti gecə kəndin bütün banlayan xoruzları məhv oldu. Yenə də adamlar aqsaqqalın yanına gəlib həyəcanla bunu xəbər verdilər. Kişi onları sakitləşdirdi:

-Narahat olmayın, bu yaxşı əlamətdir.

-Təəccübüldür! - adamlar ciyinlərini çəkdilər. İtlər kəndimizi qoruyurdular. Xoruzlar səhərin açılmağını xəbər verirdilər. Onların bir gecədə ölməsində yaxşı nə var ki?

-Möczəli, gizli işlərdən ancaq Allah xəbərdardır, - müdrik insan dilləndi. – Biz

o qədər elmlı deyilik ki, hər şeydən başımız çıxsın.

Üçüncü gecə kəndin adamları tonqal yandırmaq istədilər. Ancaq nə qədər çalışdırlaşa, məqsədlərinə nail ola bilmədilər. İnsanlar dua eləməyə başladılar. Dedilər ki, hər şey Allahın əlindədir. Bizim sıralı işlərdən başımız çıxmaz.

Elə bu vaxt amansız düşmən qoşunları hücum elədilər. Onlar kəndləri qarət etdilər, yandırdılar. Əsgərlər həmin kənddə yaxınlaşanda dayanıb öz aralarında məsləhətləşdilər. Dedilər ki, bu kənddə nə işıqlar yanmır, nə də itlər hürmür, nə də xoruzlar banlamır. Yəqin ki, bu kənddə heç kəs yaşamır. Kənd bomboş, evlər bomboşdur. Belə kənddə bizim nə işimiz var axı? Əsgərlər bu söhbətdən sonra geri qayıtdılar. Kənd isə hücumdan, qarətdən, yanğından xilas oldu. Sən demə, müdrik insan düz deyirmiş: "Hər şərədə bir xeyir var..."

